

## (Hekayə)

*Qəsəbənin altındakı Şor kanalın dikdirdində oturan kişi dizlərini qucaqlayıb uzaqlara baxırdı. Düz yeddinci gün idi hər səhər ora gəlirdi və hava ağardıqca bozumtul torpağın fonundan asta-asta seçilməyə başlayırdı. Adam heykəl kimi donub qalmışdı. Hərəkət eləmirdi, səs çıxarmır, beləcə ləl-dinməz dayanırdı.*

*Hərdən keçmiş həmkəndlilərimlə rastlaşsam da, qacqınlar üçün yenicə salınmış bu qəsəbə mənə yad gəlirdi. Heç cür alış bilmirdim. Şor kanalın dikdirdində gördüğüm müəmmalı qaraltıdan isə əməlli-başlı vahimələnirdim.*

Hər gün beləcə saatlarla oturan bu adamın duruşunda ağır bir hüzn vardı. Kim idi görəsen? Orda niyə otururdu? Deli bir istək içimdən məni ona sarı çəkirdi. Lakin getmirdim. Gedə bilmirdim. Gedib nə edəcəkdim? Onsuz da bir azdan hər şey təkrar olacaqdı; aşağı məhellədən başı yayılıqlı bir qadın çıxbı səs-küy salala-sala dikdirdə yanaşacaq, kişi onu görünce dönməz-söyləməz qabağına düşüb evə geləcəkdi. Göründüm bu anlaşılmaz hadisə-yə öyrəssəm də içimdəki maraq qarışq vahimə sovuşub getmir-di.

Həyətə çıxdım. Hava həle tam ağarmamışdı. Dikridəki adama uzun-uzun baxdım. Onun yor-

ğun dizləri və ümidsiz çiyinləri içimi mərhəmət hissiyle doldurdu. Yanına getmək qərarına gəldim. Şor kanala təref təzəcə çıxmışdım ki, başı yayılıqlı qadın göründü. Bu dəfə bir az tez gəlirdi. Evlərdən on beş-iyirmi addım



aralanan kimi qıyya çekdi:

"Dədəeee!!!"

Nazik, gur, həyəcanlı səs qəsəbenin mürəğğü vuran göyələrini diksindirdi. Heykəl adam bu səsle cana gəldi, başı bədənindən yavaş-yavaş çıxdı, boynu uzandı, səsə çevrilib yerindən qalxdı. Mən ayaq saxladım. Qadın gəlib lap yaxınlığımdan keçəndə, deyəsən, onu tanıdım. Şəkure idi. Kəndcimiz Mədət kişinin qızı. Çox dəyişmişdi. Qocalmışdı. Üzünü qara ləkələr basmış, qası,

## Serif Ağayar

gözü, ağızı əyilmiş, Şəkure simalı yad bir varlığa dönmüşdü. O qədər dəyişmişdi ki, salam verib hal-xoş eleməyə çəkindim. Dikdirdən qadına təref gələn qaraltıni da Mədət kişiyə oxşada bilmədim. İxtiyarsız səmtimi dəyişib qəsəbenin ortalarına doğru addımladım.

*Mədət kişini axırıncı dəfə on beş il əvvəl qəsəbənin mərkəzin-dəki çayxanada görmüştüm. On-da bu evlərdən əsər-əlamət yox idi. Şəhərə gedən asfaltın yaxınlığında kiçik yanacaqdoldurma məntəqəsi, maşın tamiri sexi, bir çayxana, ətrafdə beş-on fin evi vardi. Çayxananı qarğı-qamışdan düzəldib içini-çölənün saman-palçıqla suvamışdır. Dörd təraf-dən geniş dəhlizlə əhatələnmiş bu xudmani yer mənə peyğəm-bərin Mədinədəki məscidini xa-tırladırdı. Aranın dözülməz isti-sindən qaçan dağ adamları bu kölgəliyə girən kimi toxtayırdılar. Çayçı rəhmdil adam idi, çay iş-məyən adamların da kölgəlikdə*

*oturmasına icazə verirdi. Xüs-sən qocaların, qadınların və uşaqların...*

Arada çayxanaya mən də gedirdim və çox zaman tanışlarla, qohumlarla rastlaşardım. Bura həm də kendimizden qacqın düşüb aşağı düzəngahlara səpələ-nən insanların vədə yeri idi. Pay-püş, əmanət əşyalar, məktub, hətta pul qoyanlar olurdu.

Axırıncı dəfə gedəndə polisə söhbət edən kepkalını uzaqdan tanıdım. Mədət kişiydi. Atamın yaxın dostu, qacqın obasındaki qonşumuz, arıcı Mədət... Üç nə-fər çayxananın dəhlizində oturub çay içirdi. Polis geyimindəki qarayanız, biglini tanımadım. İcra nümayəndəsi ilə oturduğu üçün kendimizin yeni sahə müvəkkili olduğunu texmin etdim. Yaxınlaşüb görüşmedim. Hökumət adamlarından başqa heç kim Mədət kişiyə salamlaşmırıldı. Çünkü onun subay qızı yeznəsindən hamile qalmış, işin üstü açılında hər iki-si obadan qovulmuşdu. Mədət kişisi hökumətin eliyle yeznəsini ta-pıb getirməyə, azyaşlı uşaqların

dolanışı üçün ondan aliment qoparmağa çalışırdı. Buna görə adamlar onu addimbaşı alçaldı, ələ salıb gülür, dalınca danışır-dılar.

İcra nümayəndəsinə başımla salam verib keçdim, arxadakı stolların birində oturub Mədət kişinin kirli kepkasına, çiyinləri sallanmış köhnə pencəyinə ba-xa-baxa söhbətlərini dinləməyə çalışdım. O, ağızını dadızdırı-dadızdırı özünəməxsus şirin lehcə-de nəse danışır, arada saçqanaq çəkib gülürdü.

İcra nümayəndəsi bic-bic qı-mışdı və sahə müvəkkilinə göz vurub dedi:

"Mədət kişi, yeznəni evdən necə qovdun, o əhvalatı danış, qı polis qardaşımız eñitsin!"

Ovurduları batmış, gözleri bə-rələ qalmış, alnı və yanaqları qırışmış Mədət kişi yenə güldü, dişsiz ağızı qaranlıq və sirlili mağaraya bənzədi. Ətim ürpəsdi. Əhvalatı danışmağa başlayanda dözməyib ayağı qalxdım.

Mədət kişisinin indi xaraba qalan kendimizin etəyindəki çayın

# Aribarin

düzenliyə çıxıb qıjılıtısını içine çekdiyi və azca irəlide o biri dərədən axan caya qovuşduğu yerde - Çayqovuşanda geniş məhələsi, bağı, barxanası vardi. Ari da saxlayırdı. İmkan düşən kimi kəndin üstündəki dağın başına qalxır, durbinlə Mədet kişinin cənnəti xatırladan həyətini vərvürd eləyirdim. Ağ, yaşıl, göy, qırmızı, sarı, çəhrayı arı yesiklərini sayırdım. Üç sırada düzülmüş yesiklər uzaqdan planlı salınmış qəsəbəyə bənzeyirdi. Durbinsiz baxanda al-əlvən yaylıq kimi rəngləri qarışır, geniş bağın ortasındaki yaşıl açılıqlarda sırlı naxışa bənzeyirdi. Dəqiq xatırlayırdım, 117 yaşık vardi. Yesiklərin on-on beside arı yox idi. Onları beçə verib ayrılan arılardan ötrü ehtiyat hazırlamışdılar.

*Arların beçə verməsi ayrı aləm idi. Əvvəlcə çayın kənarında söyüdlərə qonur, yumqı kimilərə qoşulmuşlardı. Onda araların səsi birlərinə qarışır həzin, huznlı nəğməyə oxşayır. Mədet kişi palid ağacının qabığından düzəltdiyi qovuğunu götürür, içini şirələyir, arılar yığısan budağı kəsib ehmalca qovuğun içini qoyurdu. Beləliklə, arı yumağı şirələmiş qovuqda həbs olunurdu. Arıları qovuqdan köçüründə canlı yesiklərin biri də artırdı. Beçə vaxtı sərvəxtliyi əldən versən, arılar onduqdu ağaçdan havalanıb kəndin quzeyindəki məşəliyə uçardı, ömür-billah tapa bilməzdin.*

Mədet kişi arılardan danişanda adam heyran qalırdı. Qəribə ləhcəsi vardi. Ele bil dili ağızına sığışındı. Dişləri yox idi deyə danişanda ağızı sulanır, nəfəsinə tez-tez içəri çəkirdi. Sözlərin ən manasızını da ürəkdan söyləyirdi.

İri, zəhmətkeş əlleri vardi. Boyu uca, kürekleri enli idi. Ağızı-burnu yekə, qulaqları ətli və tüklü, baxışları zəhmli olsa da müləyim adamdı. Güləndə mırıq ağızından utanır, əlini qahmar tuturdu. Atam bizim arılara baxmaq üçün onu tez-tez evimizə çağırırdı. Hər dəfə günortaya xoruz kəsir, süfrəyə yarımlı litrlik yaşıllı şüşəli "Vodka" qoyurdu. Mədet kişi içəndə daha şirin olurdu, mırıq ağızıyla gülməkdən utanmırıldı. Dişləri yoxudu deyə, güləndə sifətinə körpə məsumluğun qonurdu. Görüşəndə alnına tökülen tellərimdən öpürdü. Deyirdi, uşağın üzündən öpməzlər, mikrob-zad keçər...

ucundan indiyədək hiss etmediyim ince bir gizli keçdi.

Qaçqınlığın ən ağır günlərini bir yerdə yaşıdıq. Bu ağır günlərdə Mədet kişi həmişə atamın yanında oldu. Su axtaranda da, dam tikəndə də, babam ödəndə, qardaşımı ilan çalanda da, ineyimizi oğrular aparanda da... Babamın dəfnində qəbir qazmağa Mədet kişi ile məni yolladılar. O, qəbri elə gözəl hazırladı ki, içine gırıb uzanmaq istədim.

Sonra nələr oldu? Sonra olanlar qaçqınlıqdan da ağır geldi mənə. Mədet kişinin qızı öz bacısı Şəkurenin erindən hamile qaldı. Ağsaqqallar toplaşdır qəra-raqa gəldilər ki, yezne hamile elədiyi baldızı götürüb obadan getsin. Guya ele əvvəldən dilbir imişlər! Bəziləri danişirdi ki, yeznə gece içkili gelib, dərisqallıqda, basırıqda arvadı ilə baldızını sehv salıb, o binəva işe utandıqdan dinmeyib. Şəkure baltanı götürüb ərinin üstünə cumdu, camaat onu güclə tutub saxladı. Qadın ağızı köpüklenə-köpüklenə danişdi, danişdi, axırdı huşunu itirib yixildi. Uşaqları palçıq daxmanın küncünə qisılıb çığırdı-

Şəkure o gündən qaradınmaz oldu, heç kimlə danişmadı, yal-

*Bir dəstə adam şaqqanaq çəkib güldü. Heç kim onlara heç nə demədi. Mədet kişi hikkəsindən bilmədi nə etsin, yardımını alma- dan çıxıb getdi. O gün ona yazı- gım geldi, un payını alıb aparma- si üçün atama yalvardım. Atam elə çəkməyəcəyimi görüb hövsə- lədən çıxdı:*

*"Özümə umac ova bilmirəm, Mədetə əriştə kəsəcəm?! Dərə var, divan var, qoy onlar məşqul olsun!"*

*Atam yalan danişirdi, istəsə icra nümayəndəsinin köməyi ilə Mədet kişinin ailəsinə verilən yardımını ala bilərdi. O, camaatın məzəmmətindən qorxurdı.*

Dikdirdəki qaraltının Mədet kişi olduğuna əmin deyildim. Elə o qadının Şəkure olduğunu da.

dım:

"Sabahın xeyir, Mədet əmi!"

Məne tərəf baxmadı da. Udqunub duruxdum. Bəlkə səsimi eşitmirdi? Daha ucadan dedim: "Sabahınız xeyir!"

Yenə dinmedi. Yenə uzaqla- ra baxmağa davam elədi. İstədim geri qayıdım, ayaqlarım yeri-mədi. Hərlənib gözlərini zillədiyi tərəfde dayananda diqqətini çəke bildim:

"Sabahın xeyir, Mədet əmi! Mənəm, tanımadın? Kənddə bizi- zim evə çox gəlmisin. Mənə arı da gətrimis. Burda, qaçqınlıqda bir obada qalırdıq. Yadına düşmür?"

Yerləndəki tebəssüm bir az da artdı, üzü daha çox nura boyandı.

çevirib o tərəfə baxmaqdan özü- mü saxlaya bilmədim və uzaqda- kı dumanın içinde çətinliklə sezi- len dağların siluetində başqa bir şey görmədim. Mədet kişi as- tadan danışmağa başladı:

"Elatın gelən vedəsidi, indi hasarım ucub, gərək gedib dü- şən daşları yerine qoyam, yoxsa heyvanlar bağı alt-üst eləyər, ari yesiklərini aşırar..."

Tüpçeyini uddu. Udqununda ağızı yumulub balacalaşdı, çə- nəsi sıfətinin altında əridi. İçim- dəki adam susmurdu:

"Mədet əmi, tanımadın mə- ni?"

Mədet kişi ayağa qalxmışdı:

"Arıların beçə vaxtı, özümü yetirməsem yesiklər boş qalacaq."

Şor kanala tərəf addımladı.

*İri, zəhmətkeş əlləri vardi. Boyu uca, kürəkləri enli idi. Ağızı-burnu yekə, qulaqları ətli və tüklü, baxışları zəhmli olsa da müləyim adamdı. Güləndə mırıq ağızından utanır, əlini qahmar tuturdu. Atam bizim arılara baxmaq üçün onu tez-tez evimizə çağırırdı. Hər dəfə günortaya xoruz kəsir, süfrəyə yarımlı litrlik yaşıllı şüşəli "Vodka" qoyurdu. Mədet kişi içəndə daha şirin olurdu, mırıq ağızıyla gülməkdən utanmırıldı. Dişləri yoxudu deyə, güləndə sifətinə körpə məsumluğun qonurdu. Görüşəndə alnına tökülen tellərimdən öpürdü. Deyirdi, uşağın üzündən öpməzlər, mikrob-zad keçər...*



Onun qolundan yapışb saxla- dim. Mədet kişidən ölmüş ari yox, dərman qoxusu gəldirdi.

"Mədet əmi! Mədet əmi!"

Dayanıb təbəssümə üzümə zilləndi. Onun şaşqın baxışlarından qorxsam da bu sözləri dua kimi zikr eləməkdən özüm saxla- ya bilmədim:

"Mədet əmi! Məni bağısla, Mədet əmi! Babamın qəbrinə and olsun, indiki yaşam olsayı alardım salamını, qoymazdım səni söyünlər, dalınca danişsin- lar..."

Təbəssümə xeyli baxdı, bax- di, qəfil şəhadət barmagını do- daqlarına söykəyib sakit ol işarə verdi:

"Şşş! Arıların səsi gəlir."

Susub dirlədim. Ətrafdə sü- kütənənən başqa heç nə yox idi. Bu sükütənənən ağırlığını özü- ne döyüb haray-həşir sala-sala bize tərəf gələn Şəkure götürdü aradan. Gelib çatanda nefesi ke- silmiş, ağızı köpüklemişdi:

"Aman hey! Aman hey!"

O da tanımadi məni.

"Şor kanala düşüb boğula- caqı" – dizlərinə döyə-döyə yere oturdu - "Dünəndə tutdurub ki, arıların səsi gelir. Əvvəl, Çayqo- vuşanı göründü, səs-zad eşitmirdi, indi səs də eşidir. Evim yixildi!"

Şəkure laübəli baxışlarını üzümdə gəzdirəndə gözlərindəki doğmaliq içime bir istilik getirdi. O, ayağı qalxb əlimdə vurnuxa- raq Şor kanala dərtinən atasına yaxınlaşdı:

"Dəde, Şor kanalı eee... də- rində, dibi bataqlıqdı, girsən, bo- guluq olarsın, hasarımızı hören olmaz, mal-heyvan bağıımızı da- ğdır, ari yesiklərini aşırar..."

Mədet kişi duruxdu, zəndə qı- zına tamaşa edəndə dodaqları as- di, yenə ciblərini esib quru çörək qırığı çıxartdı, barmağının ucun- da tutaraq and içmək istəyəndə Şəkure onun qolundan yapıdı:

"Inanıram, ay dədə, inanı- ram, Vallah inanıram! Gəl ged- dək."

Qızının dedikləri Mədet kişi- nin ağıllına batdı, süstüsləşib da- yındı, üzünü bir də həmişəki səmtə çevirib astadan "Arı- larım..." deyə sizildədi, sonra ayaqlarını sürüya-sürüya Şəku- rənin qabağına düşüb qəsəbəyə tərəf addımladı.

# səssizliyi

mırıq ağızıyla gülməkdən utanmırıldı. Dişləri yoxudu deyə, güləndə sifətinə körpə məsumluğun qonurdu. Görüşəndə alnına tökülen tellərimdən öpürdü. Deyirdi, uşağın üzündən öpməzlər, mikrob-zad keçər.

Bir gün Mədet kişi bize gələndə qucağında arı yesiyi vardi. Yüyürüb görüşdüm onuna. Əyin-başından ölmüş arı qoxusunu gelirdi. Ele bilirdim, qulağımı söyke- səm bədənindən arıların dizişlisi- ni eşidərem. Ona toxunanda çə- kinirdim; qolundan, yaxasından, penceyinin atından arı çıxar, mə- ni sancar deyə.

Ağızının suyunu içine çekdi:

"Atan hardadı?"

"Burdayam" – atam əllerinin tozunu çırpa-çırpa pillekənin altından çıxdı - "Bu nədir, ay Mə- det?" - maraqla soruşdu.

"Ari!" Balama əmisi "padar- ka" eləyir." – mənə baxıb burnunu qırışdıraraq güldü - "Görürəm, ariya həvesi çoxdu."

O boyda yesiyi balaca bir qu- tu kimi qucağına alan pəhləvan cüsseli kişini çayxananın dəhlizində sərsəməcə danişan qocayla müqayisə edəndə burnumun

nız hərdən öz-özünə danişdığını eşidirdik.

*Obanın yandan çoxu Mədet kişiye qəzəbliyi. Deyirdilər, bu- ralardan çıxıb getsin! Bir misqal namusumuz vardi, onu da o aya- qalı elədi.*

*Ən çətin günündə hamı atdı Mədet kişini. Atam da ona həyan olmadı, görəndə üzünü yana ce- virdi. Mədet kişi də küsdü hamı- dan, heç kimi dindirib-danışdır- madı. Obada vahiməli xəyal kimi dolşmağa başladı. Bir yandan qaçqınlıq, bir yandan səfələt, bir yandan qocalıq, o bir yandan da üzələşdiyi biabırçılıq onu gözəgö- rünməz bir quyunun dibi-ye yu- varlılığı.*

*O qədər darixirdim, bəzən gecə saat 3-də, 4-də oyani Mədet kişinin dikdirdirən qaçmaq istəyirdim.*

*Dördüncü gün hava yenice ağırmışa başlayanda qaraltını öz yerində gördüm və tələsik ayaqqabılıramı geyinib yüyür- dum.*

*...Kirpiyini çalmadan, həttə bəlkə nefesini dərmədən uzaqla- ra baxırdı. Sifətində kədərləi təbəssüm domuşdu. Rəngi avazı- mis, ovurdları tamam batmış, al- ni və gözləri derin qırışlara gö- mülmüşdü. Üst-başı kirin-tozun içinde idi. Köhnə rezin çəkələk- dən çıxan ayaq dırnaqlarının altı qapqarayıdı. Kepka qoymamışdı deyə onu tanımağım bir az çətin oldu. Seyrek və gödək saçları kövşən yeri kimi ölezmişdi. Gəl- diyimin fərqinə vərmirdi. Həye- canımı dəf etmək üçün daniş-*

"Mənəm, Mədet əmi, nece xatırlamırsan? Kənddə mənə arı bağışlamışdım... Babam ödəndə qəbir qazmağa ikimiz getdik..."

İçimdə başqa bir adam danişirdi:

"Məni bağısla, Mədet əmi. Uşaq idim, qanmirdim. Babamın qəbrinə and olsun, indiki yaşam olsayı alardım salamını, qoymazdım səni söyünlər, dalınca danişsin- lar..."

Bir gün, iki gün, üç gün...

O qədər darixirdim, bəzən gecə saat 3-də, 4-də oyani Mədet kişinin dikdirdirən qaçmaq istəyirdim.

*Dördüncü gün hava yenice ağırmışa başlayanda qaraltını öz yerində gördüm və tələsik ayaqqabılıramı geyinib yüyür- dum.*

*"Mədet əmi, bizim evimizde çox olmasın... Dədəmənən araq iç- misin... Mənə arı bağışlamışım..."*

Mədet kişinin bayaqdan mə- ne yox, başının üstündən uzaq- lara baxdığını görəndə sümüklə- rim uyuşdu. Birdən onun aydın piçiltisini eşitdim:

"Çayqovuşan..."

Elə eminliklə deyib elə ma- raqla baxdı ki, mən də üzümü